



BAKI ALİ NEFT MƏKTƏBİ
BAKU HIGHER OIL SCHOOL

**Bakı Ali Neft Məktəbində yay
semestrinin təşkili qaydaları**

1. Ümumi müddəalar

- 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na uyğun hazırlanmışdır.
- 1.2. Bu Qaydalar Bakı Ali Neft Məktəbi (bundan sonra – BANM) ilə tələbə arasında könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir və akademik borcların ləğv edilməsi, fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması, müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi, BANM-in təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisələrinin tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması zamanı yaranan münasibətləri tənzimləyir.

2. Yay semestrinin təşkilinə dair tələblər

- 2.1. Yay semestrinin təşkil edilməsi məqsədilə tələbələrin yaz semestri başa çatdıqdan sonra iyul ayınadək qeydiyyat aparılır. Yay semestrinin qrupları tələbələrin sayı ən azı 3 nəfər (fənnin xüsusiyyətindən və tədrisin formasından asılı olaraq) olduqda müəyyən edilir. Müraciət etmiş tələbələrin sayı, fənnin xüsusiyyəti və tədrisin forması nəzərə alınaraq qeydiyyat proseduru bitdikdən 1 gün sonra yay semestrinin təşkil edilib edilməməsi barədə tələbələrə məlumat verilir.
- 2.2. Yay semestrində qrup üçün müəyyən edilmiş minimum say təmin olunmadıqda tələbə digər iki tələbənin ödəniş öhdəliyini könüllü üzərinə götürərək yay semestrinin təşkili üçün müraciət edə bilər.
- 2.3. Yay semestri imtahan sessiyası başa çatdıqdan sonra 15 iyul tarixindən gec olmayaraq təşkil olunur. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 (altı) həftədir və imtahan müddəti 1 (bir) həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir. Yay semestri və imtahanlar növbəti semestrin başlanmasına 2 həftə qalanadək başa çatdırılır.



BAKI ALI NEFT MƏKTƏBİ BAKU HIGHER OIL SCHOOL

- 2.4. Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır
- 2.5. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır. Bu tələbə semestrdə fənn (fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin fənni (fənləri) yay semestrində təkrar götürmək hüququna malikdir.
- 2.6. Tələbə əvvəlki imtahan sessiyalarında müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək üçün yay imtahan semestrində həmin fənni yenidən götürərək dinləməklə imtahan verir. Tələbə öz məqsədinə nail olmadıqda, onun əvvəl topladığı bal qüvvədə qalır.
- 2.7. Yay semestrində üzrlü səbəblərdən –xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarında məzuniyyətdə olması, yaxın qohumunun vəfatı və şəxsin iradəsindən asılı olmayan digər hallarla bağlı imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestr başlayanadək bir dəfə imtahan təşkil olunur.
- 2.7.1. *Qeyd: 2.7-ci bənddə tələbənin «yaxın qohumu» dedikdə, atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. Tələbənin digər qohumlarının vəfatı ilə əlaqədar imtahanda iştirak etməməsi rektor tərəfindən üzürlü hal hesab edilə bilər.*

3. Yay semestrində ödəniş qaydaları

- 3.1. Təşkil edilmiş yay semestrinin ödənişi ixtisas üzrə illik təhsil haqqını 60-a bölərək nəticəni hər fənnin kreditinə vurmaqla müəyyənləşdirilir.
- 3.2. Yay semestrinin təşkil olunmasının mümkünlüyü barədə tələbələrə məlumat verildikdən 2 (iki) iş günü ərzində yay semestrinin ödənişi BANM-in bank hesabına ödənilir.

- 3.3. Yay semestri üçün təşkil edilmiş qrupda müəyyən olunmuş minimum tələbə sayı ödəniş olunmaması ilə əlaqədar tam olmadıqda və Qaydaların 2.2-ci bəndinin icrası ilə bağlı tələbə tərəfindən razılıq verilmədikdə yay semestri həmin fənn üzrə təşkil olunmur, ödəniş etmiş tələbəyə həmin məbləğ geri qaytarılır.
- 3.4. Bu hissədə nəzərdə tutulmayan digər hallarla əlaqədar ödənilmiş məbləğ geri qaytarılmır.